


DİPLOMAT

№ 08(021) Oktyabr, Çirriya Pêş 2005

İctimai-siyasi qəzet
Rojnama civakî û siyâsî

Qiyməti
Hêjaye

1000 manat



AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ CƏNAB İLHAM ƏLİYEV 6 NOYABRDA KEÇİRİLƏCƏK SEÇKİLƏRİN OBYEKTİVLİYİNİN QARANTİDIR!

Həyatını, varlığını, mənəviyatını, xalqına, millətinə bağlayan, hər zaman publisistik yazılarında, fəlsəfi şeirlərdə, hərarətli çıxışlarında Azərbaycanımızın şərfini daima şöhrətləndirən qeyrəti el qızı Tellî xanım Əliyevaya səs verin!



Sizin hər birinizin problemi mənim problemimdir! Səs verin ki, problemsiz yaşayaq!

Səh.2-də

Иракские курды торжественно перезахоронили останки части погибших от рук режима Хусейна в 1983 году накануне суда над ним



Səh.7-də

PAYTEXTA KURDISTANÊ HEWLÊR WÊ PIR RINDIK Û XWAŞBE

Mêvanê me parêzkarê Hewlêrê, endamê Parlamentoya Kurdistanê kek Nawzad Hadî Mawlude

Səh.4-də

25 sayılı Nizami 2-ci seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinə deputatlığa namizəd NURUZAĐƏ ŞUBAY CAVAD OĞLU



Səh.3-də

121 sayılı Laçın Seçki Dairəsindən Fızerbaiyan Respublikası Milli Məclisinin deputatlığına namizəd ZAKİR BALADƏ OĞLU PAŞAYEV

Səh.3-də

Hemu gelən Azerbaycanê slavênmé bigîhînin Mêvanêmin wezîrê rewşenbîrê hêla Kurdistanê Silêmanî kek Fettah Zaxoyiye

Səh.5-də



Həyatını, varlığını, mənəviyatını, xalqına, millətinə bağlayan, hər zaman publisistik yazılarında, fəlsəfi şeirlərində, hərarətli çıxışlarında Azərbaycanımızın şərəfini daima şöhrətləndirən qeyrətli el qızı Telli xanım Əliyevaya səs verin!



Mən Telli Pənah qızı Əliyeva Qərbi Azərbaycanın Vədibasar mahalında anadan olmuşam. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakultəsini bitirdikdən sonra, 1980-ci ildən Azərbaycan Dövlət tele-radio şirkətində, 2005-ci ildən isə Azərbaycan Televiziya və Radio verilişləri Qapalı Səhmdar Cəmiyyətində işləyirəm. Azərbaycan Ya-

ziçilər birliyinin və Azərbaycan Jurnalistlər birliyinin üzvüyəm.

"Qızıl Qələm", "H.B.Zərdabi", "Araz", "Natevan" mütəfəkkəflərinin laureatı, çoxlu sayıda müsabiqələrin qalibiyyəm.

İki şer kitabının, 3 publisistik toplunun, yüzlərlə məqalənin, televiziya verilişinin, bir neçə televiziya filminin müəllifiyəm.

31 saylı Suraxanı Z-ci secki dairəsindən Azərbaycan Respublikası Milli Məclisində deputatlığa namizəd Telli xanım Pənah qızı Əliyeva ilə tanış olaq

Əgər məni özünüzə Vəkil seçsəniz

- Sizinlə mütəmadi əlaqə saxlayıb, qanun daxilində problemlərinizi həll etməyə;
- Sizin haqqınızın və hüquqlarınızın (əmək, təhsil, sağlamlıq, istirahət, mülküyət, sosial müdafiə) müdafiəçisi olmağa;
- Yeni iş yerlərinin açılmasına;
- Ali təhsili övladlarınızın ixtisasına uyğun təmənnəsiz işlə təmin edilməsinə nail olmağa;
- Sizin qaz, su, yol, ətraf mühitin təmizliyi kimi qayğılarınızın aradan, qaldırılmasına kömək göstərməyə;
- Əlliñin, şəhid ailələrinin, qacqın və məcburi köçkünlərin; veteranların, aztəminət ailelərin sosial müdafiəsinin yaxşılaşdırılması üçün müvafiq strukturlarla əlaqə saxlamağa;
- Uşaqlarınızın təhsili, sağ-

lamlığı, gənc ailələrin evlə təmin olunmasına qayğı ilə yanaşılması probleminin həllinə VAR QÜVVƏMLƏ ÇALIŞACAĞIMA SÖZ VERİRƏM !!!

ƏZİZ SEÇİCİM, MƏNİM AMALIM :

- Dövlətə - yenilməzlik!
- Millətə - bütövlük!
- Ölkəyə - güclü iqtisadiyyat!
- Sahibkarlara - dəstək!
- Aztəminət ailələrə - yardım!
- Atalarə - iş yeri!
- Analarə - rahatlıq!
- Övladlara - nurlu sabah!
- Gənclərə - açıq yol!
- Evsizlərə - mənzil!
- Qocalara - mərhəmət!
- Körpələrə - şəfqət!
- Veteranlara - qayğı!
- Şəhid ailələrinə - diqqət!
- Qacqınlara - yurdla görüş!
- Köçkünlərə - yurda dönüş!

**BU SƏNİN HAQQINDIR,
HAQQINA SƏS VER!**

Mən niyə Millət Vəkili olmaq istəyirəm?

Televiziya jurnalisti kimi uzun illər boyu minlərlə insanın problemləri, ağrı-acıları ilə daha yaxından tanış ola bilməşəm. Mən hər addımda sizin hüquqlarınızın tapdanmasının, haqlarınızın pozulmasının şahidi olmuşam. İşsiz ailə başçılarının, ələcsiz anaların, ali təhsil alan, lakin təmənnəsiz, tapşırıqsınız iş tapa bilməyən gənclərin, aldığı pensiya dərmanına belə çatmayan ahillərin, bəzən ehtiyac üzündən atılmış körpələrin, yurd həsrəti qacqın və köçkünlərin dərdi mənim qəlbimi göynədib. Çox vaxt mənə müraciət edənlərin heç də hərəsəna yardımçı olmağa səlahiyyətim çatmayıb.

Sizin problemlərinizin həlli üçün səlahiyyəti yalnız və yalnız

**SİZİN SƏSİNİZLƏ
QAZANA BİLƏRƏM!**



Sizin hər birinizin problemi mənim problemimdir! Səs verin ki, problemsiz yaşayaq!

25 sayılı Nizami 2-ci seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinə deputatlığa namızəd NURUZADƏ ŞUBAY CAVAD OĞLU



SEÇİLƏRƏMSƏ
GÖRƏCƏYİM İŞLƏR

1. Azərbaycanda sosial ədalət prinsiplerini tənzimləyən, yoxsulluğu, haqsızlığı və hüquq-suzluğu aradan qaldıran, əbədiyyaşar qanunların qəbul olunmasına nail olmaq və sistemli şəkildə qanunların işlənməsinə nəzarət etmək.

2. Azərbaycan xalqının genefondunun sağlamlaşdırılması və zənginləşdirilməsi məqsədi ilə Nizami rayonunda və respublika miqyasında

Azərbaycanımızın tanınmış tarixçi alimi, Qarabağ probleminə aid həla SSRİ dövründə cəsarətli çıxışları ilə fərqlənən, ailəsini itirdikdən sonra, üç kiçik övladına həm analıq, həm də atılıq edən və bütün həyatını övladlarının təlim-tərbiyəsinə həsr edən, öz qüdrətli zəkası ilə Azərbaycanımıza daima gərək olan tarixçi alim, şair, hədsiz vətənpərvər, sizin vəkiliniz olmağa layiq olan Nuruzadə Subay Cavad oğluna səs Verin! Peyğəmbərimiz demişdir: "Alimin mürəkkəbi şəhidin Qanı qədər əzizdir"

08.03.1954-cü ildə Goranboy rayonunun Qızılıhacılı qəsəbesində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1969-cu ildən Bakının Nizami rayonunda yaşayır. Almaniyada hərbi xidmətdə olmuş, ehtiyatda olan zabitdir 1975-1980-ci illerde ADPU-nun Tarix və Dövlət Hüquq fakultetində oxumuş və həmin fakultəni fərqlənmə diplomu ilə bitirmişdir. Bakıda müəllim, internat məktəbində direktor müavini, Qaradağ RXTŞ-da metodist, Hüquq Mühafizə İnspektor işləmişdir. 1989-cu ildə ADPU-nin aspiranti olmuş və 1992-ci ildə disertasiya müdafiə edərək tarix elmləri namızədi alimlik derecesi almış, hal-hazırda həmin universitetin dosenti və doktorantıdır. 5 kitabın 30-dan artıq elmi məqalənin müəllifidir. Nuruzadə Subay Cavad oğlu 3 övlad atasıdır. 1992-ci ildə həyat yoldaşı vəfat etdikdən sonra övladlarının qayğısına tenha özü çəkir. 6 noyabr 2005-ci il tarixli Milli Məclisə seckilərədə iştirak etmek üçün heç bir partiya tərefindən deyil, müstəqil olaraq öz namızədliliyini irəli sürmüdü.

dissipansrləşdirmə işinin tətbiqi, yəni doğulan uşaqların dərhal dövlət hesabına siğortalanması, uşaq bağçalarının yalnız dövlət təhcizatında fəaliyyəti və məktəbəqədər müəssisələrin növbəli iş rejimində keçməsi barədə qanunların qəbulu.

3. Nizami rayonunda işsizlərin, xəstə və qocaların, təqaüdçülərin pulsuz dərman və müddətli ərzaqla təmin olunmasına nail olmaq və "Nizami rayonu sosial problemlərsiz rayondur" programının həyata keçirilməsi uğrunda mübarizə aparmaq.

4. Ali məktəblərə qəbul olunmuş tələbələrin güzəştli ödənişlərle təhsil alması və onların təhsilini bitirdikdən sonra iş yeri ilə təmin olunmasına nail olmaq. Kadr siyaseti ilə əlaqədar aparılan yerliçilik, protoksionizm və digər nəqativ hallara qarşı mübarizə aparmaq.

5. Nizami rayon ərazisində magistrall, ikinci dərcəli və məhəlli yollarının statusunun dəqiqələşdirilməsi, ümumrespublika strateji və qeyri strateji yolların, yeraltı keçidlərin və dayanacaqların bərpası və yənidən qurulması haqqında qə-

nunvericilik yolu ilə tənzimlənməsinə nail olmaq.

6. Respublikada fəaliyyət göstərən xarici şirkətlərin tabeçiliyində işleyen azərbaycanlı fəhlələrin və digər mütəxəsislərin hüquqlarının qorunması məsəli ilə həmin şirkətlərə tabe olmayan müstəqil həmkarlar təşkilatının yaradılması, xaricilərlə yarlı vətəndaşların bərabər emek haqqı almalarına nail olmaq.

7. Qarabağ probleminin həllinin obyektiv variantının irəli sürmək "Hamı Qarabağlıdır" programını həyata keçirmək, "Sühl ya mühərbi" amilinin dəqiqələşdirilməsinə nail olmaq.

8. Hər ayın sonuncu bazar günü Nizami rayonu sakinlərinin erizə və şikayətlərini qəbul etmək.

Əziz Nizami rayon sakinləri! Mən həyatı mən bu rayonla bağlı bir adam kimi, sizin problemlərinizi yaxşı bilirom, cünti mən da bu problemlər əhatasındayım. Əgər bu problemlərdən qurtarmaq istəyirsinizsə, şirin vədələrə deyil, reallığa, ədalətin tantənəsinə səs verin. Mən seçilsəm də, seçilməsəm də əbədi olaraq sizinləyəm. Atalar yaxşı deyib: "Uzaq qohumdan yaxın qonşu irəlidir". İndi səlahiyyət və seçim sizindir, əziz Nizami rayon sakinləri!

SIZ BİLGİ YARISINI SEÇİN Kİ, ORDA SİZİ MÜDƏTİBİR EDEBİYATI

121 sayılı Laçın Seçki Dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin deputatlığına namızəd ZAKİR BALƏDƏ OĞLU PAŞAYEV

Paşayev Zakir Balədə oğlu 5 sentiyabr 1961-ci il tarixinde Laçın rayonunun Bozlu kəndində anadan olmuşdur.

O, 1978-ci ildə Bozlu kənd orta məktəbini əla qiymətlərlə bitirdikdən sonra həmin ildə Azərbaycan İnşaat Mühəndisləri institutuna daxil olmuş və institutu 1984-cü ildə müvəffəqiyətli bitirdikdən sonra təyinatla SSRİ-nin Ulyanovsk şəhərində "Mars" EİB-de mühəndis vəzifəsində emək fəaliyyətinə başlamışdır.

Zakir Paşayev 1984-1986-ci illərdə hərbi xidmətde olmuş, 1986-1989-cu illərdə Gence 2-sayılı Körpü-Tikinti idarəsində iş icraçısı vəzifəsində çalışmış, 1989-1990-ci illərdə La-

çın 7- sayılı Körpü-Tikinti idarəesində baş mühəndis, 1990-2000-ci ilə qədər isə həmin idarənin rəisi vəzifəsində işləmiş, 2000-2004-cü illər Ağdam 4-sayılı Yol İstismar Tikinti idarəesində rəis müavini işləmiş, 2004-cü ildən hal-hazırkı kimli Laçın rayonun 55-sayılı Yol İstismar idarəesində rəis müavini vəzifəsində işləyir. Ailelidir, üç övladı var.

Qardaşı Nəsibov Kamil Balədə oğlu 1993-cü ildə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüslərde şəhid olmuş, ölümündən sonra ona "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir.

Biterəkdir.

MÜRACİƏTİ:

Əziz seçicilər!

Bu il noyabrın 6-da keçiriləcək parlament seçkilərinin obyektiv və ədalətli keçirilməsi ümidi ilə bu seçkilərə qatılmışım. Bu seçkilərin şəffaf keçirilməsi dünya miqyasında dövlətimizin demokratik bir dövlət olmasına sübut edir və Azərbaycanın müstəqil dövlətçilik tarixində, mühüm, bəlkə də, həlliəcə bir mərhələnin başlangıcı ola bilər.

Zənimizcə, bu da reallıqdır ki, Azərbaycanın ikinci dəfə qazandığı müstəqillik tarixində, ilk dəfə olaraq bu seçkilərin azad və ədalətli keçməsi imkanları böyükdür.

Həm də ona görə ki, bütün dünyadan diqqətinin regionumuza yönəldiyi bir vaxtda, azad və demokratik seçki keçirmək mədəniyyətimizi, demokratik dəyerlərlə yaşamağa tam hazır və layiq olduğumuzu sübut etmək, bununla da neçə illərdir yüksələrə qəlaqlanan problemlərimizin, dərđərimizin çəsənini tapmaq, bizi inkişafə aparan yolu müəyyənləşdirmək şansı, fürsəti qazanıq.

Həminə bəlliidir ki bu yaxınlarda Respublika Prezidenti İlham Əliyev cənabları seçkilərin

demokratik keçirilməsini tələb edən sərəncam imzalamışdır.

Əger biz bu tarixi şansı olduğu kimi dəyərləndirib, əvvəlki dövrlərdən fərqli olaraq, aktiv şəkildə seçkilərdə iştirak edəcək və məhz xalqımızı düşünən, onun problemlərini həll etmək gücündə, qabiliyyət və bacarığında olan şəxsi seçib onun müdafiəsində duracaq və qələbəsini təmin edəcəyişkə, deməli, həqiqətən də, bu mərhələyə uğurla qədəm qoymaçaq.

Mən inanıram ki, son illərin siyasi oyunlarından, çəkişmələrdən, haqqınızı tapdayan hökumətdən və tapdanmış haqqınızı qoruya bilməyən müxalifətdən bəzmiş, yorulmuş Sizlər. Seçicilər bu fürsəti qaçırmayacaqsınız.

Əvvəlki dövrlərdən fərqli olaraq, indi-məhz qarşısında istədiyiniz, tamidığınız və inandığınız namızədi sərbəst şəkildə Milli Məclise seçmək və ondan öz haqlarınızın müdafiəsini tələb etmək imkanı yaranıb.

Siz bu fürsəti əldən verməyin!

Mən Sizləri, hər şeydən evvel, aktiv olmağa, bu seçkilərə laqeyd, bigənə yanaşmamağa, mətəqələrə gelməyə və öz vicedənəsinə qulaq asaraq seçim etməye çağırıram! Çünkü in-

san vicedənini Allah danışdırır, o, yalan demir, həqiqəti söyləyir. Siz də məhz vicedənəsinə qulaq asaraq seçim edin!

Əziz Laçınlılar!

İndiyədək bu rayonda mənənən münasibətiniz və daxili inamıñ məndə eminlik yaradır ki, əgər Sizlər cəl vicedənəsinə səsini dinləyərək, seçim edəcəksinizsə, onda, məhz mənənən səs vərəcəksiniz. Çünkü mən yalnız və yalnız Sizlər üçün, haqlarınızı daha əzmlə qorumaq, problemlərinizi həll etmək üçün bu seçkilərə qatılıram.

Əmin ola bilərsiniz ki, səs verəcəyiniz təqdirə, Siz:

- dərđinizi öz dərdi, sevincinizi öz sevinci bilən sadıq dost, qardaş;

- Sizi talayan, hər gün və hər yerdə hüquqlarınızı kobudcasına pozan korruptioner, rüşvət-xor məmər ordusuna qarşı barışmaz bir mübariz;

- Sizin həyat şəraitinizi yaxşılaşdıracaq, fi-rəvan və təhlükəsiz yaşayışınızı təmin edəcək qanular hazırlayıb təqdim edən və onların qəbuluna çalışan, hər birinizi parlamentdə ləyaqətə təmsil edəcək, Sizlərə təmənnəsiz xidmət göstərəcək səmimi bir insan;



- parlamentin funksiyalarını bilən və ona uyğun olaraq, Sizin hər birinizin və bütövlükde Vətənimizin xidmətində duracaq bir deputat qazanacaqsınız.

Əziz seçicilərim!


Ancaq və ancaq Siz bu seçkilərin taleyini müəyyənləşdirəcəksiniz!

Doğru, hər kəs üçün nümunəvi seçim də Sizlərin taleyini müəyyənləşdirəcək!

Odur ki, mətəqələrlərə gelin və hamiya sübut edin ki, Ağlılı Seçimlə Ləyaqətli Adamı özünü müdafiaçısına çevirə bilərsiniz! Uca tanrı haqq işimizdə köməyimiz olsun!

Size hörmət və ehtiramla sizin Paşayev Zakir Balədə oğlu.

PAYTEXTA KURDISTANÊ HEWLÊR WÊ PIR RINDIK Û XWAŞBE



Tahir Silêman

– Kek Nawzad, hun zanin eva sala duyemîne wekî ez dîme Kurdistanê, we ziyaret dikim û agahî didime xwandinava. Ez mîze dikim, wekî faşistî xwinxwar bajarê kevnar paytaxta Kurdistanê xerave hîştiye, usa jî ez dibînim eva saleke pir avahîyen nu hatine ava kîrinê lê hemberî kek Nawzad, hele pir kar u xebatê giran heye wekî Hewlêr bibe bajareki paqîj û xwaşik. Kek Nawzad, cî planên we heye wekî sistêma kanalizasyonê, avê, wan xanîyen kevnar û xirave paqîj bikin, dewsa wana xanîyen nu ava bikin?

– Hun xêr hatin, ser sera-ser çava, xêr hatin Kurdistanê, xêr hatin paytaxta Kurdistanê Hewlêrê, ez geleki xoşhalin cenabê we wextekî waha dijwar hatîye Kurdistanê digere, hin dibe û agahî dide xwandevana. Wusa ji em, ji alîyê xwe da pir-pir silava dîkin gelên kurdêne Azerbaycanê.

Hûn ji zanin Hewlêr bajareki kevnare, ew li cîhanê rîza bajarê kevnardaye emrîwi heft-heyst hezar salin, belki jî kevnartire ji. Wuya dîrokzanê wê bianbin.

Pirê bajarê Hewlêr,



dikarîm bêjim, boy hemû mucûzat û leşkerê dînyayê hatin-cûna vê menteqê dîrika xweda ta nuda bajareke serbilinda gelê kurda, remzeke şahane buna kurda hê maye vê derê, li Hewlêrê. Karên avadan kirina bajarê Hewlêrê ji xeravîyê dîktatorê faşist û wek wî, bi sed salan bajêr xerav û belav kirine. Yê heri dijwar, wan avahîyen helwesiyayê paqîj kîrin û ji bajêr derxistene. Boy avahîyen mayînra tu xeter çênebe. Ne tenê bajarê Hewlêrê xerave

Mêvanê me parêzkarê Hewlêrê, endamê Parlamentoya Kurdistanê kek Nawzad Hadi Mawluðe

Naha hîne mesele wekî meseleya Kerkuk, Xanegin û wek wana hene, boy wan cenabi Serok Mesud Barzani wan kara pêş tîne. Qanunname hemîseyî İraqê hell bunê şunda pir pojeyen mezin hene boy avadan kirina Kurdistanê. Serokê hukumeta Kurdistanê

"Azadi" ser nabê Sami Ebdurehman çêbuye û çêdibe. Rojhilata navîn wek wi cuwantir park tune. Hemu reyên Kurdistanê dê rast kirin. Yê heri girîng niha projeyâ ava bajarê Hewlêrêye, ser wî xebat dê kirin. Ew projê bi 140-milyon dollarî wê bê




maye, hemu deberan, bajar û gundêne Kurdistanê çend sed salin bin destê dadîkaranda ruxîyaye, hilwesiyaye. Günd û bajarên gelên kurda xerave maye. Hê jî hîne parçen mayîn ew buyerana dên serê gelên kurdan.

Ew roja pas pîroze, ji sala 1991-ê Dihok, Silêmanî û Hewlêr ji destê faşist xilaz bû, wî çaxî li bucêd Kurdistanê tu pare tunebû wekî avadan kîrina bajar û gundêk Kurdistanê bikin. Lî bi qanuna nu, bi serkarîyê Serok Mesud Barzani hîne projeyen biçûk hatin avitin, bi vê projeyi va avadan kirina bajar û gundêne Kurdistanê dest pê kirîye.

birêz Nêçîrvan Barzani xut vê meseleyîva mijule. Naha hun dibînin hezari zêdetir kompaniya henin ku, li Kurdistanê kar dikin. Dehan zêdetir pira çêbune û çêdibin. Parka

– Ew avahîyanâ wê çend qatîbin û hejmara wan çiqasîn?


– Li projeyêda ji çar qata heta dazbeh qata ye. Xencî wî projeyâ quatabxana xwandinâ bilind, projeyâ nexaş, ana, elektrîkê, balaxana wezareta, evanan hemû me dest pê kirîye. Du sê sala şunda hunê Hewlêreke çindî, xwaşik, bedew bibînin. Xêncî wuya, projeyâ "Şeqle Awsatê" heye kîjanî ku li merkeza bajêrdaye. Budca wî 300 milyon dollarî zêdetire. Projêda çar balêxanê heyst tebeqî têda hene, 9 hezar seyare, maşin park wê bike li qata binî.



17/06/2005



– Kek Nowzat boy kela wekî firoka qebûl bike, lê hê xebat ser dê kirin. Wextê firokxane hemu karênxweva amadeve wê bedewike xuşik bide paytexa Kurdistanê Hewlêrê.



serokê Herêma Hokumeta Kurdistanê birêz Nêçîrvan Barzani konferansek derbaz



17/06/2005



kir û boy avahîya kela Hewlêrê nêzîki 35-40 milyon dollarava wê bê sêri. Froxana Hewlêrê li Rojhilata navîn heri mezine, niha amedeye

her çar parçen Kurdistanê usa jî ji boy kurdêne Azerbaycanê heye. Ew jî birayen mene, daxazeyame ewe ku pişt bidine pişta hev, qewataxwe yek bikin, boy welatêxwe xebateki baştir bêş bixin, wek te. Eva cara duyemîne van rojêni dijwar dêy wek pêşmergêne qehreman welatêxwe digerîy û agahî didiy xwandevana. Daxaziyam ewe, pêşmergen rewşenbirêne wî kek Tahir pir bibin.

– Sipas boy hevpeyvinê.

– Ez jî sipasîya we dikim, hun ser sera xêr hatine, Kurdistan velatê hemû kurdane.

Hevpeyvin bir:
Tahir Silêman



Hemu gelên Azerbaycanê slavênmê bigîhînin

Mevmemin wezîrê rewşenbirê hêla
Kurdistanâ Silêmanî kek Fettah Zaxoyîye



- Kek Fetta çîma tu harîkarî rewşenbirê kurdên Azerbaycanê nayê kirin?

- Cara ewlin em xer hatina de dikin, weki eva cara duymine vê wextêr dijwar dey Kurdistanê.

Boy pirsa we, me bernenek heye ku, em bi rêka rewşembirî bi

rêka kultûri peywendiyê navbera her parçen Kurdistanê û dînyayêda hêz û kara bikin, ew peywendîya durist bikin. Lewra her ci çalakî, her ci karên me, ew encam didin ji fêstîfîl û konfîransa, ji hemu parçen û hemû hêlan kurd besdar bibin. Bo numuna, beri nêzîkî du

meha, fêstîfala muzîka kurdî kir û me hine rewşenbirê kurdên Sovêtê berê dewatî kirib. Xanîma Celîlê Celîl û hinêkî di jî hatibun. Fêstîfala Bedirxan ya rojnamekarîya kurdî derbaz bu û gelek deberan mîvanêne me besder bubun. Rastî heta naha pewendî der parçen nêzîkî dewrû beren Kurdistanâ Iranê, Kurdistanâ rojava, kijan ku sînorêne me nêzike hatin û çun ne dijware, ew ten.

Lê ji komara Sovêta berê rastî hinek dijware, weki em elaqetî çê bikin, em gelleka nas nakin, ew pewendî durust nebuye, ya duyem jî gêhîştin ji wan walata heta naha gellek kêse u girift hene. Heta naha me firoxkana nebuye, weki ji Azerbaycanê frok bê Kurdistanê, Hewlêre rûnê dibe ku wedekî nêzîda ew kêse wê çareser bibe û hatina we boy vê derê wê dijwar nebe.

Eger hun, cenabêt we qebul bike, em we qebul dikin nûnerê wezareta rewşenbirê Kurdistanê. Eger her fêstîfala konfîransa rewşenbirîye bibe emê elaqetiyê wera bikin û rewşenbîra, hunermenda bînin Kurdistanê harîkarîya we bikin û netewîya canda kurd pêş bixêrin.

- Kek Fettah ci planen we hene dereq kurdên Azerbaycanê?

- Bi rastî hine pilan hene, hê dîyar nîne, lê me çawa li Sineyê, Mahabadê hefteya çandî derbaz kirîye, wê baş bibuya li bajarê Bakuyê ji hefteya çandî bê derbaskirin. Kurdên Azerbaycanê jî li bajarê Silêmanî hefteya çandî derbazke. Hemu gelên Azerbaycanê slavênmê bigîhînin.

- Boy hevpeyvînê zor-zor sipas.

- Wera jî sipas, hun ser sera bi xêr hatine Kurdistanaxwe.

Hevpeyvîn bir:
Tahir Silêman

Osman Paşayevin xeyîrxahlığı

Xalqımızın gözəl bir adeti var. İmkansız insanlar imkansız ailelerde yardımçılar edir. El arasında belə bir məsələ də var: "Əldən tutmaq, Əlidən qalıb". Dədəbabalarımız biri-birinə yardım edərkən, çalışardılar heç kəs bilməsin. Bu məsələyə uyğun atalarımız gözəl bir məsələ də deyiblər: "Sağ əlin verdiyini, sol əl bilməməlidir". İndiki dövürdə bəzi insanlar birinə yardım edərkən, bütün aləmə car çəkir-lər ki, kiməsə yardım etmişəm.

Redaksiyamıza gələn bir neçə ağsaqqal, Laçın rayonunun Kamallı kəndində anadan olmuş Paşayev Osman Paşa oğlu haqqında ağız dolusu söhbət açıdlar. Onlar Osman müəllimin kənd əhalisinin xeyir-şər məclislerinin yola verilməsi üçün aldığı çadır və avadanlıqlardan, imkansız qacqın ailələrinə yardım etməsindən, bir sıra köməksiz ailələrin darm örtüklerinin, mənzillərinin tikilməsinə yaxın-dan köməklək etdiyindən minnətdarlıqla danışdır.

Biz Osman müəllimlə



olağ saxlamağa cəhət etdi və buna nail olduq, ondan geniş müsahibə almaq istədiyimizi bildirdik. Lakin o, təvəzökarcasına bu haqda müsahibə vermək istəmədiyini bildirdi və bu haqda yazıcı verilməməsini xaiş etdi. Amma, biz ağsaqqalların xaişını yerinə yetirərk bu yazımı verdik. Bize elə gəlir ki, böyüklerin sözünə əməl etdiyimiz üçün, xeirxah Osman müəllim bizdən inciməz.

Biz Paşayev Osman Paşa oğluna can sağlığı, ailə seadəti, işlərində myvəfəqiyatlılar arzulayıraq.

İmkansızlara kömək edən hər bir şəxs, Allah təala tərefindən qiymətləndirilir.

Sakit Çiraqlı.

ŞEREF XAN BİDLİSİNİN “ŞEREFNAMƏ” ƏSƏRİ KÜRD XALQININ TARİXİ MƏNBƏYİ KİMİ ƏSƏRİNDƏN BİR PARÇA

ŞEREF XAN BİDLİSİNİN TƏRCÜMEYİ HALI VƏ YARADICILIĞI

Əvvəli ötən sayımızda

Bidlisi yazar ki, 1568-ci ildə Sultan Haşim 18 min atlı və piyada ilə Tonikabon hakimi üzərinə hücum etdi. Hakim beş yüz nəfərə qədər yaxın adamların, kürdlerin sərvəncamında olan Qızılbaş sərkərdələrinin köməyi ilə onları çoxunu qırdı və kellelərindən üç minarə tıktırdı.

Budaq Qəzvəni, həmin illərdə Gilan hadisələrindən bəhs edərkən yazar: "On iki min nəfərlik qoşun kurd Şerəf xan üzərinə hücum etdi, onun dörd yüz nəfər silahlı qüvvəsi var idi. Bir qədər də Qəzvindən və ətrafdan kömək geldi, Şerəf xan min nəfərə yaxın silahlı qüvvə ilə onları məglub etdi və dörd min nəfər ölüürdü".

Əbdül Fettah Füziyeni qeyd edirdi ki, Gilanın Biynopiş nahiyyəsində davam edən müharibə nəticəsində, qarət, talan və günahsız insanların öldürülməsi, ifrat dərəcəsinə çatmışdır, bələ bir vaxtda Tonikabon hakimi Şerəf xan Əhməd xanı ələ getirərk Lahcana, Məsum bəyin yanına göndərdi.

Bələliklə, məlum olur ki, istər Əmir Şerəf və istərsə də başqa Qızılbaş sərkərdələrinin qələbəsini Gilaniya və onun tərafdarına qarşı

ümumi xalq nərazılığı təmin etmişdir. Çünkü Xan Əhmədin əsarətində olan xalq kültəsi Şah Təhmasibin ordusuna xilaskar bir qüvvə kimi baxaraq, ona hər vasitə ilə yardım edirdilər. Xan Əhməd Gilani və onun tərafdarları məglub oldular, şah quvvələri isə qalib gəldi.

İsgəndər Münçi də Bidlisinin Tonikabon hakimi olmasını qeyd edir. Füscyni isə öz əsərində Səfəvilerin Xan Əşməd Gilaniyə qarşı apardığı hərbi səfərdə iştirak edən sərkərdələr sırasında göstərir.

Sonra Fümcyni 1594-cü il hadisələrindən bəhs edərkən, düzgün olmayaraq bələ bir məlumat verir: "Şah Abbasın əmrilə Qəmbər sultan, Kuzbənklü, Nəmetullah Sultan Sofi və Tonikabon hakimi Şerəf Xan, yağıları cəzalandırmaq üçün Biynopiş nahiyyəsinə hərəkət etdilər". Halbuki həmin dövrde Şerəf xan Tonikabonda deyil, öz irti əmirliliyi Bidlis vilayətində idi.

Bələliklə, Şerəf xan İranda olduğu zaman az fasilələrlə təxminən 15 il müxtəlif əyalət və vilayətlərdə hakim olmuş, qalan vaxtını isə Səfəviler sarayında xidmet etmişdir. Şerəf xanın Gilanda göstərdiyi xidmətlər Şah Təhmasibin yanında

onun hörmətini artırır və daha Şerəf xana inanır.

Şerəf 7 il Gilanda (1568-1576) qalır. Lakin oranın havası dağlıq rayonlarda yaşamağa adət etmiş Ruzəki qəbilesinə uyğun gəlmir və müxtəlif xəsteliklər nəticəsində çoxları ölürdü. Müəllif göstərir ki:

"Bu cəhəti nəzərə alaraq, Şah Təhmasibə müraciət edib Gilandan əvəz almağımı xahiş etdim və şah buna razılıq verdi". Şah Təhmasib Əmir Şerəfi Qəzvinə çağırıb onu sarayda saxlamaq istəyirdi. Lakin saray daxilindəki çəkişmələri görən Əmir Şerəf ölkənin digər bir tərəfinə göndərilməsini şahdan xaiş etdir. Şah onu Şirvan mahalının bəzi yəgərələrini idarə etməyə məmər təyin etdir və Şirvana tabe olan Ağdaş, Qəbələ, Bakı və Sahil nahiyyələrinin xüsusi gəlirindən Ruzəki qəbiləsi üçün maaş ayırır. Əmir Şerəf 8 ay Şirvan hakimi olduqdan sonra (1576) Şah Təhmasib vəfat etdir. Bidlis yazar ki: "Bununla əlaqədar sarayda hərc-mərclik başlanır. Heydər Mirzə öldürürlür, İsmayıllı Mirzə Qəhqəhə həbsxanasından çıxıb Qəzvinə gəlir. O, İl Şah İsmayıllı Adı ilə şahlıq taxtında oturur (1576-1578)".

Yeni Şah Osmanlı-İran

hökumətləri arasında düşmənçilik və dağıdıcı mühabibələr üçün bəhanə olan sünni-siə ziddiyətlərini bir qədər yumşaltmaq məqsədilə saraydan əzaqlaşdırılmış sünniləri yenidən saraya cəlb edərək, onlardan özü üçün xüsusi məşvərətçilər təyin edir.

Bununla əlaqədar Əmir Şerəf də İl Şah İsmayılin əmri ilə Şirvanda saraya dəvət edilir. Müəllif göstərir ki: "Həmişə şahın yanında olmaq şətti ilə məni bütün kurd qəbilələrinin böyük əmri təyin edilər. Bələliklə də, Kürdəstan, Loristan, Goran və başqa kurd əmirləri şaha olan müraciətlərini yalnız mənə etməlidilər". Bu zaman müəllifin atası Şəmsəddin Bidlisi də, İsfahan'dan Qəzvinə dəvət edilir. Lakin o, qoca olduğu üçün qulluq qəbul etmədi və 1576-ci ildən 70 yaşında vəfat etdi. Onun Əmir Şerəf dən başqa, Xələf adlı bir oğlu da var idi.

Bələliklə, İl Şah İsmayılin Əmir Şerəfe olan münasibəti və sünni cərəyanına nisbətən ən yumşaq siyaseti, o zaman Səfəviler sarayında böyük nüfuza malik olan Qızılbaş sərkərdələri arasında ciddi nərazılığa səbəb oldu.

Davamı sahifa 6-da.

Barîyê Teyfûr




SEROKE KURDA

BARZANI

Serok şeref û namûse, Ji bo gelê Kurdistanê. Ew yê bijî hertim ese, Ew navdar bû li cihanê. Bû bingeh bo ronahiyê, U rastiya miroviyê. Bi navê wî hatin xanê, Hatin hejmar li cihanê. Bi hêza wî em şiyarbûn, Wî anî ji me ra yekbûn. Bi hevra me got: Serxwebûn, Vekir bengizê cihanê. Pêşeroja Kurdistanê, Berxwedana jîyanê Serokê kurda Barzanî.

18.06.2001.

Destpêka karwanê enfalkiriyan hat Kurdistanê



Destpêka karwanê enfalkiriyan Kurdistanê, termên 512 barzaniyên enfalkirî, termên şehîdên rîya azadî û serfîraziya Kurd û Kurdistanê, iro gehîştin nav hembêzîn welatê xwe. Iro 512 ji 8 hezar barzaniyên ko desthilata diktator ya İraqê ew li sala 1983-ê bi dersokên sor enfalkiribûn, bi dersokên sor û alaya Kurdistanê vegeriyen.

Ew pitşî 22 salan di goreka kumkujiyê de li ser sinorê İraqê digel Erebiya Seûdî hatin ditin û iro li balefirxaneya Hewlîrê ya navneteweyî, li paytextê serbilindya wan, bi merasîmeka neteweyî ya bi xem û serfîraziyê xemîl andî pêşwazî li wan hat kîrin. Serokê Kurdistanê Mesûd Barzanî, serokkomarê İraqê Celal Talebanî, serokê Parlamento ya Kurdistanê

Ednan Miftî û serokê hikûmeta Kurdistanê Nêçîrvan Barzanî û gelek kesayetiyê kurd û kurdistani û İraqî û navneteweyî û xelkekê mişê besdarî wê merasimê bûn. Kurdistan û paytextê wê iro di şîni û reşîye de, di girî û rondikan de bû, iro dil û sîma û rondikên xelkê Kurdistanê digotin em hemî dayik û bab û bira û xwişk û kur û keçen we şehîdan in. Pişti merasimê û axiftinê tê de hatin kîrin, her 512 termên şehîdan di 512 otomobilan de û bi alayên Kurdistanê werpêçayî ber bi warê bab û kalan, warê şer û lehengên Kurdistanê û kurdîniyê, ber bi devera xwe, devera Barzan bi rîketin bona ko li wê derê bi merasîmeka hêjâyî wan di goristaneka taybet de bê razandin.

Mesûd Barzanî: Me iro bi belê dengê xwe da vê destûrê



Serokê Kurdistanê Mesûd Barzanî pişti di referandumda duhî de li ser reşîvîsa destûrê dengê xwe dayî ji rojnamevanan re got:

Hest pê dikim iro rojeka din ya dîrokî ye di dîroka gelê me de. Me iro bi belê dengê xwe da vê destûrê ko berhemâ xwîna

şehîdan e û keda xebata mîletê me ye.

Cihîn dengdanê di referandumda duhî de li ser reşîvîsa destûrê İraqê êvarê seet pênc hatin girtin. 15,5 milyon dengderan li Kurdistanê û İraqê mafê besdarbûnê di wê referandumde hebû.

Serokê Komisyonâ Bilind ya Hilbijartinan li İraqê Ebdîlmîhsin Hindawî duhî êvarê ragihand ko li gor pêşbîniyê destpêkê %61 besdarî dengdanê bûne. Berpirsiyare ragihandina komisyonâ hilbijartîn Adil Lamî got:

Eger giliyên mezîn nebin, dê encamên dengdanê nedûrtir ji sê rojan hîn ragihandin.

Bingehîn dengdanê 6235 bûn, ji wan 5617 ji bo dengdana duhî vekirî bûn.

Dengdanê seet 7-ê spêdeya duhî dest pê kir û serokkomarê İraqê Celal Talebanî kesê yekê bû ko dengê xwe dayî. Celal Talebanî pênc deqiqeyan berî seet heft dengê xwe da. Proses bi giştî, di wan deh seetên dengdanê de, bi rehetî derbaz bû.

ŞEREF XAN BİDLİSİNİN “ŞEREFNAMƏ” ƏSƏRİ KÜRD XALQININ TARİXİ MƏNBƏYİ KİMİ ƏSƏRİNDƏN BİR PARÇA

ŞEREF XAN BİDLİSİNİN TƏRCÜMƏYİ HALI VƏ YARADICILIĞI

Əvvəli sahifə 5-də

Onlar II Şah İsmayıla bildirdilər ki, "Əmir Şerəf qardaşın oğlu Sultan Mirzənin xeyrine olaraq səni aradan götürmək fikrindədir". Diger tərəfdən isə onlar sünnilərlə ilə yaxşı rəftar etdiyi üçün şahı hədələməyə başladılar. Onlar şahın yatağına hədəleyici məktub atdıdan sonra, şah bir neçə nəfəri sünilik ittihamı ilə saraydan uzaqlaşdırıldı, II Şah İsmayı 20 il hebsda qaldığı üçün hədəlindən artıq bədəbin, zəif iradeli və heç kəsə etimad etməyən bir hökmər idi. Bidli yazır ki: "Buna görə de saray müxalifcilerinin planları baş tutdu, şah əmirlərinin bəzilərini cəzalandırdı, bəzilərini ise işdən kənar etdi". O, Əmir Şerəf Bidlisini de saraydan uzaqlaşdırmaq məqsədile (1577-ci ilde) onu Naxçıvan vilayetini idarə etməyə gönderdi. Bu hadisə ilə elaqədar olaraq Bidli yazır: "Bu sür-

gün və uzaqlaşma xoşbəxt təleyimin başlanması və vətənə getmeyimin müjdəsi oldu".

Bu dövrde Səfəvilər sarayında herc-merclik artmış, II Şah İsmayıl öldürilmiş və Sultan Mehmed Xudabəndə (1578-1587) hakimiyyətə keçmişdi. Onun zamanında Qızılbaş sərkərdələrindən ibarat olan yeni feodalalar arasındakı mübarizənin qüvvətləməsi mərkəzi hakimiyyətin zəifləməsinə səbəb olurdu. Bu zəifləyəndən istifadə cdən III Sultan Murad Azərbaycanı işgal etmək məqsədile Osman paşanın başçılığı ilə Dərbəndə qoşun göndər.

Oruc bey Bəyatin yazdığını göre bu zaman Naxçıvan hakimi Şerəf xan Bidli də öz silahlı qüvvəsi ilə Osmanlı ordusuna qarşı çıxmışdır. "Şerəfnamə"dəki məlumatla görə həmin ilde Bidli Azərbaycanı tərk etmişdi. Çünkü III Sultan Muradın göstərişi ilə onu

Azərbaycandan aparmaq və Azərbaycan üzərinə olan yürüsdə ondan istifadə etmək fikrində idi. O, bu işin icrasını kurd əmirlərindən Həkəri hökmdarı Zeynal bəy və Həsən bəy Mahmudiyəyə tapşırıdı. Bidli yazar, 3 dekabr 1578-ci ilde 400 nəfər, o cümlədən 200 nəfərlik Ruzəki qəbilisi ilə Naxçıvandan Bidlis tərəf hərəkət etdi.

3 gündən sonra Əmir Şerəf və onun tabeliyində olanlar Van şəhərinə çatdılar. Onlar Xosrov paşa vasitəsilə Əmir Şerəfə təqdim olundu. Sultanın nazırları, o cümlədən nazır Mehmed paşa məktub vasitəsilə Əmir Şerəfə öz hörmətini bildirdi.

Sərdar Mustafa paşa da onun üçün xələt və qızılı tutulmuş qılınc göndərmişdi.

Bu faktlardan aydın olur ki, Osmanlı dövləti Əmir Şerəfi Azərbaycanın aparmaq üçün çoxlu pul xərc etmiş və

xcylî hazırlıq işi görmüşdü. Əmir Şerəf isə Səfəvi dövlətinin zəifləmək prosesini hiss etdiyi üçün Osmanlı hakimiyyətini qəbul etmişdi. Bələliklə, iki dövlət arasında çərayan cədən ziddiyətlərin ardına gələn digər kurd əmirləri kimi, Əmir Şerəf da 1542-1578-ci illərdə Azərbaycanda təlim-tərbiyyə və təhsil aldığı, uzun zaman Səfəvilərə xidmet etdiyi halda, Azərbaycanı tərk etmişdi. O, 37 yaşında ikən Kürdüstana gəlmış və öz irsi mülki Bidlis vilayətinin əməri olmuşdur.

Əmir Şerəf Kürdüstana gəldikdən sonra III Sultan Muradın Gürcüstan, Şirvan və Azərbaycanın başqa mahallarına qarşı 10 il (1578-1587-ci illər) davam edən hərbi yürüşlərində iştirak edərək sultana olan sədaqətini özünün əməlləri ilə göstərir və ondan razı qaldığını bildirdi. III Sultan Murad tərəfindən yazılın hə-

Parlementerê İngîlîz: Hewlîdanê kurdan bêbersiv dimînin

Endamê Parlementoya Ewropayê (PE) yê İngîlîz John Bowîz ku pêvajoya guftûgoyan a di navbera Tirkîye û Yekîtiya Ewropayê (YE) de nirxand, destnişan kir ku ew dibînîn hewlîdanê aliye kurd ji hêla Tirkîyeyê ve nayîn bersivandin û ji ber vê yekê ji dê Pirsgirêka Kurd bînîn rojeva İngîltereyê.



Rêxistinê mîna Navenda Civakê ya Kurd û Tirk, Malê Gel, Navenda Civakê ya Kurd ku li paytextê İngîlîstanê Londirayê bi boneya çareserkirina pirsgirêkîn civakî û riyen çareserkirinê di nav hewlîdanan de ne, xebatê xwe gur kirin. Serokê Mala Gel İbrahim Doguş û Serokê Navenda Ciwantiyê ya Kurd Erdal Eren, têkildarî pêvajoya guftûgoyan a di navbera Tirkîye-YE'yê de û pirsgirêka kurdan, bi Parlementerê İngîlîz yê PE'yê John Bowîz re hevdîtinek pêk anîn.

'Em dê hevgiriya bi gelê kurd re bidominîn' Parlementer Bowîz li ser mijarê anî ziman ku çareserkirina pirsgirêka kurd a bi riya diyalog, demokratik û aştiyane bir girîng e. Bowîz di vî warî de ev tiş gotin: "Aliye kurd ji bo çereseriya pirsgirêkî gavê berbiçav diavê lê ev gav ji hêla Tirkîyeyê ve nayîn dîtin û bersivandin. Divê konferansek bi mijara pirsgirêka kurd, YE û Tirkîye bi organizekirin û hemû parlementerên endamên partian tevlîbini. Hevgiriya me ya bi gelê kurd re dê bidome.

'Divê Tirkîye bi kurdan re aş be' Nûnerên saziyên kurd ên li Londrayê duyemîn serdana xwe bi Parlementerê Partiya Karkeran ê Herêma Mitchamê Shîbohaîn McDonagh re pêk anîn. Di civinê de Serokê Mala Gel İbrahim Doguş û Serokê Navenda Ciwantiyê ya Kurd Erdal Eren bi parlementerê İngîlîstanî re têkildarî kurd û tirkîn li Brîtanayê dijîn û pirsgirêkî ku ew pê re rû bi rû dimînin û çareseriya pirsgirêka kurd axivîn.

McDonagh da zanîn ku heta Tirkîye pirsgirêka kurd çareser neke, mimkûn nîne ku bikeve Yekîtiya Ewropayê û divê Tirkîye polîtikayek bi gele kurd re di nav aştiyê de, dijî, bişopîne û xwe ji pevcûnan dûr bixe. McDonagh derbirî ku ew ji ber pevcûnen heyin di nav metirsiyê de ne û ji çareseriye demokratik a pirsgirêka kurd, di serî de Wezîr Karêñ Derve Jack Straw û hemû rayedarên têkildar, dê ger bi niviskî ger jî bi devkî ragihinê. McDonagh daxuyand ku ew dê di pêşerojê de jî ji bo çareseriye zêdetir piştgiriyê bide çareseriya vê pirsgirêkî û bînîn rojevê.

Azərbaycana olan bu hərbi sefəri nəticəsində Təbriz şəhəri 1585-ci ildən 1602-ci ilə qədər, yəni 17 il Osmanlıların elində qalmışdı. 1583-cü ilde isə sərdar Fərhad paşa İrvanı işgal edib orda qala tikidirdi. Zaman Şerəf xan Bidli, Şamaxı böyük emiri Həsən paşa ile birlükde Tiflisin və ümumiyyətə Gürçüstanın xəzinəsini və ərzaq mallarını gatırmaq üçün III Sultan Murad her il 200 min Osmanlı axçası məbləğində vergi gatırıb. McDonagh daxuyand ku ew dê di pêşerojê de jî ji bo çareseriye zêdetir piştgiriyê bide çareseriya vê pirsgirêkî û bînîn rojevê.

Bələliklə, Əmir Şerəfin illik maaşı 410 min axçaya bərabər oldu. Müəllif qeyd edir ki: "Hələ o vaxta hədər Ali Osman süləlesi heç bir vilayətin emrinə bələ mərhəmet göstərməmişdi". Bidli öz tərcüməyi-halını, bî cümlə ilə gözləyir: "İndii hicri 1005-ci ilde zilqadə (iyum 1597-ci il ayının axırıdır) III Sultan Mehmed xanın (1594-1603) sayısında irsi mülkinin hökmardırlığı özündədir. Lakin bu yüksək vəzifədən böyük oğlum Şəmsəddin bəyin xeyrinə olaraq el çəkmişəm".

Bələliklə, Əmir Şerəfin illik maaşı 410 min axçaya bərabər oldu. Müəllif qeyd edir ki: "Hələ o vaxta hədər Ali Osman süləlesi heç bir vilayətin emrinə bələ mərhəmet göstərməmişdi". Bidli öz tərcüməyi-halını, bî cümlə ilə gözləyir: "İndii hicri 1005-ci ilde zilqadə (iyum 1597-ci il ayının axırıdır) III Sultan Mehmed xanın (1594-1603) sayısında irsi mülkinin hökmardırlığı özündədir. Lakin bu yüksək vəzifədən böyük oğlum Şəmsəddin bəyin xeyrinə olaraq el çəkmişəm".

Ardı var.

Иракские курды торжественно перезахоронили останки части погибших от рук режима Хусейна в 1983 году накануне суда над ним

В Эрбиле прошло массовое перезахоронение останков 512 курдов из почти 8000, уничтоженных иракскими войсками в 1983 году



Они шли один за другим. И они пришли. Покрытые курдскими флагами гробы вносили один за другим более часа в понедельник, это иракские курды проводили первое массовое перезахоронение жертв режима Саддама Хусейна. 512 гробов, каждый из которых внесли солдаты почетного караула, представляют лишь часть из 8000 курдов, которые были убиты иракскими правительственными войсками в августе 1983 года. За эти преступления последовала правительственная кампания, которая в конце 1980-х годов привела к уничтожению 4000 курдских деревень.

Похороны, которые прошли за два дня до открытия суда над Саддамом Хусейном в Багдаде, это редкий случай коллективного перезахоронения иракских курдов. Но часть людей здесь хотела бы, чтобы в этом процессе был сделан еще один шаг вперед - увидеть, как Саддам Хусейн будет осужден за преступления его правительства против курдов, на которых пришелся главный удар жестокости режима.

Иракский специальный трибунал начнет рассмотрение дела об убийстве в 1982 году 140 шиитов из городка Дуджэйл (Dujail), после того, как в этом городке произошла попытка покушения на Хусейна. Уже одно дело по Дуджэйлу может привести к вынесению смертного приговора, курды в северном Ираке говорят, что они хотели бы, чтобы первым расследовались преступления в Курдистане.

"Я уверен, что мой


говорит Абдулла. Суд над Хусейном - это "правильно", "это будет уроком всем диктаторам", -- говорит он, но курды "не поймут, если Саддам не будет осужден за преступления против нас. Это несправедливо".

Следователи нашли 270 массовых захоронений по всему Ираку, в которых, как подозревают, останки десятков тысяч людей, в том числе курдов, шиитов и других политических оппонентов режима Хусейна.

"Клан Барзани был первым, кого хотели уничтожить во время этого геноцида, и кровавое истребление тех, кто принадлежал к роду Барзани пока-

живыми в массовую могилу".

Клан Барзани мог стать объектом преследования во время ирано-иракской войны. -- говорят курды, -- потому что возглавлявшаяся Барзани Демократическая партия Курдистана, по одному из (правительственных) отчетов, рассматривалась



произошло в Ираке", -- говорит Исан. -- Чтобы боль утихла понадобится много времени, это не просто".

Кроме того, что на церемонии было заявлено, что "свобода курдов - это результат этих жертв", был прочтен стих из Корана, который гласит: "Не забирайте душу, этого не позволяет Бог, кроме как в качестве мести".

Созан Субхи, которая потеряла 32 родственников в 1983 году, говорит, что она понимает эти чувства и думает, что Хусейн будет подвергнут суду и казнен.

"Сейчас мы знаем, что они мертвы и мы их хороним. Все эти останки свидетельствуют против Саддама", -- говорит госпожа Субхи, со слезами на глазах она несет портрет своего дяди Искандара Махмуда. - "Я надеюсь, что я увижу (Хуссейна) мертвым, но я надеюсь, что его расстрелят кто-то из тех, кого он пытался уничтожить".



как "передовой отряд иранского влияния в северном Ираке" в начале 1983 года.

Останки, находящиеся в 512 гробах, были извлечены из массового захоронения в южном Ираке, в отдаленной пустынном треугольнике, который образуют границы Ирака с Кувейтом и Саудовской Аравией. Большие фотографии работы судмедэкспертов показывают черепа с пробоинами от пули, и множество курдских тюрбанов, обычных для клана Барзани.

"Без того, чтобы разобраться в беззакониях, которые твори-



один носок перед тем, как его забрали вместе с другими мужчинами клана Барзани, которым было больше 10 лет.

Он говорит, что его мать до сих пор носит траур. "Мы питались горем, а не хлебом", --



ДИПЛОМАТ

№ 08(021) ОКТЯБРЬ ОБЩЕСТВЕННО-ПОЛИТИЧЕСКАЯ ГАЗЕТА

Лишь в двух из четырех суннитских провинциях Ирака, которые могли сыграть решающую роль на референдуме, арабы-сунниты высказались в подавляющем большинстве против основного закона страны. Против проекта конституции проголосовали избиратели провинций Салах-эд-Дин (провинция севернее Багдада) и Анбар (провинция, занимающая запад Ирака вдоль границы с Сирией).

колько на результатах голосования в этих провинциях сказалась позиция Иракской исламской партии, но ясно, что причина не только в смененном населении этих провинций.

Шииты и курды в свою очередь также проголосова-

ли избирателей Багдада, где голосование проходило масово, высказались в пользу конституции, что свидетельствует о том, что шиитский блок сохранил единство.

Иракские и региональные наблюдатели уже заявляют о том, что результаты референдума практически ясны: проект конституции получил необходимую поддержку. Он одобрен подавляющим большинством населения Ирака, в том числе и частью арабов-суннитов.

К сожалению, интрига референдума заключалась в том, смогут ли арабы-сунниты заблокировать утверждение конституции.

Не смогли, несмотря на почти единодушное голосование против проекта конституции в составляющих сердцевину их земель провинциях Анбар и Салах-эд-Дин. Критически важной будет дальнейшая реакция лидеров арабов-суннитов на результаты состоявшегося референдума: примут ли они этот результат как волю большинства народа Ирака или продолжат попытки оспорить силой наступление нового периода в политическом развитии страны.

Конституция Ирака получила одобрение

В Салах-эд-Дине, административным центром которой является родной город Саддама Хусейна Тикрит, при явке в 80 % сказали "нет" 70 % голосовавших. В провинции Анбар явка составила 90 %, и почти 99 % избирателей отвергли предложенный проект конституции.

Обратная ситуация сложилась в провинциях Диана (столица Баакуба) и Ниневия (столица Мосул).

В Диане, расположенной на востоке Ирака, за проект конституции высказались 70 % избирателей. В северо-западной провинции Ниневия, результаты референдума в которой стали известны позднее других, 300 тыс. избирателей сказали "да", в то время как против высказались лишь 80 тыс. проголосовавших. Как сообщила представитель региональной избирательной комиссии Самира Мухаммед, уже подведены итоги на 260 из 300 избирательных участков.

"Вряд ли результаты по оставшимся 40 участкам смогут изменить расклад сил", - заметила она. Сегодня еще сложно сказать, насколько дружно за одобрение конституции.

Так, в провинции Кербела "за" проголосовало 95% приведших на избирательные участки, хотя явка составила 60%, что значительно ниже, чем было на парламентских выборах в январе, когда она превысила 80%, но тогда выборы проходили по одному избирательному округу, и поэтому был дорог каждый голос.

В целом явка в шиитских провинциях составила от 33 до 66% от числа зарегистрированных избирателей. 90%

Проект основного закона Ирака - лучшая конституция на Ближнем Востоке, считает иракский президент

Вынесенный на сегодняшний референдум проект конституции Ирака - это лучшее, что можно было сделать в настоящее время, заявил иракский президент Джалал Талабани. "Это лучшая конституция на Ближнем Востоке", - заявил он на избирательном участке в центре Багдада несколько минут спустя после того, как опустил бюллетень в урну для голосования.

Президент Ирака также выразил мнение, что арабы-сунниты также поддержат проект конституции страны. "Большинство суннитов - за конституцию; те же, кто выступают против, представляют собой меньшинство", - заявил Талабани. - Нельзя позволить меньшинству навязывать свою позицию всему народу Ирака". По словам Талабани, "арабские спутниковые телеканалы преувеличивают степень суннитской оппозиции проекту". "Как можно говорить о том, что сунниты против конституции, когда такая

крупная (суннитская) организация, как Исламская партия Ирака, поддержала ее?", - сказал президент.

Президент Талабани и премьер-министр Ирака Ибрагим аль-Джаafari стали одними из первых иракцев, принявших участие в референдуме. Они пришли на участок в строго охраняемой "зеленой зоне" в центре Багдада, где находятся иракские правительственные учреждения, западные военные и гражданские представительства, сразу после его открытия в 07:00 (08:00 мск). Всего в Ираке сегодня работает более 6 тысяч пунктов для голосования. Голосование проходит в условиях максимального усиления мер безопасности, которые начали действовать в стране с четверга. Численность американских войск в Ираке доведена накануне референдума до 156 тысяч человек. В день проведения январяских выборов от рук террористов погибли, по меньшей мере, 44 че-

ловека. Власти страны пытаются минимизировать потери среди населения при голосовании сегодня.

Курд Талабани и шиит аль-Джаafari представляют собой две крупные этно-конфессиональные группы, подавляющим большинством поддерживающие положения документа. Аятолла Али ал-Сistani вчера в пятничной проповеди призвал шиитов поддержать конституцию. Часть шиитов, возглавляемая Муктадой эс-Садром, критикует положения конституции, где говорится о федерализме, но их лидер не заявил однозначно, что надо голосовать против, поэтому можно рассчитывать, что Багдад, где кроме арабов-суннитов, много сторонников эс-Садра, все же проголосует за конституцию.

Главным оппонентом проекта основного закона могут стать арабы-сунниты, чьи лидеры считают, что провозглашенный им принцип федерализма может привести к

ПОСЛЕДНЯЯ страница

Президент США поздравил иракцев с проведением конституционного референдума

Президент США Джордж Буш поздравил иракцев с проведением конституционного референдума, который, по его мнению, стал победой над терроризмом. В ходе состоявшейся сегодня краткой встречи с журналистами хозяин Белого дома расценил как позитивный фактор участие в субботнем референдуме большого числа иракцев, в том числе арабов-суннитов.

К тому же, подчеркнул президент, уровень насилия во время нынешнего голосования был гораздо ниже, чем в ходе предыдущих выборов в Ираке.

"И мы, и иракцы считаем что лучшим способом продвижения вперед является демократический процесс", - подчеркнул Буш.

Политические противники президента - демократы склонны более пессимистично расценивать результаты референдума. Они считают, что конституционный референдум в Ираке "стал шагом назад" в процессе политического урегулирования в этой стране. Такое мнение высказал американский сенатор-демократ Карл Левин.

В воскресном интервью телекомпании "Эн-би-си" еще до подведения итогов референдума этот авторитетный американский законодатель отметил,

что эта оценка будет справедливой и в том случае, если результатом референдума будет одобрение конституции, и в том, если окажется, что иракцы ее отвергли. По словам сенатора, проект конституции представляет собой документ, который "разделяет, а не объединяет иракцев", поскольку в нем не решены многие важные вопросы, в том числе вопрос о том, сколько автономии получат различные регионы Ирака. Если конституцию одобрят, иракцам придется заниматься несколько месяцев тем, чтобы внести в нее поправки, а если не одобрят, то многие месяцы уйдут на составление нового проекта, считает Левин.

В свою очередь, другой влиятельный сенатор-демократ Джозеф Байден в интервью телекомпании "Си-би-эс" высказал предположение, что в краткосрочной перспективе не следует ожидать, что насилие в Ираке пойдет на спад. Если сунниты примут активное участие в предстоящих в декабре парламентских выборах, а затем, в начале будущего года, поддержат процесс внесения изменений в конституцию, то теоретически можно ожидать ослабления повстанческого движения, сказал сенатор.

Однако это никак не скажется на активности иностранных боевиков, которые действуют в Ираке, подчеркнул Байден.

"Diplomat" qəzətinin redaksiya heyəti Babayev Əmirxan Əmrəli oğlunun vəfatından kədərlər və ailəsinə dərin hüznə başsağlığı verir.

"Diplomat" qəzətinin redaksiya heyəti Rzayeva Nəcibə Mirzə qızının vaxtsız vəfatından kədərlərin və ailəsinə dərin hüznə başsağlığı verir.

ALLAH RƏHMƏT ELƏSİN!

TƏSİŞÇİ VƏ BAŞ REDAKTOR:
TAHİR SÜLEYMAN

İMTİYAZ U SERNİVİSAR:
TAHİR SİLEMAN

UCHEREDİTEL İ Y GLAVNÝ REDAKTOR:
TAXIR SULEYMAN

Tel: +994 50 352-33-18

Azərbaycan şöbəsinin redaktoru:

NƏRİMƏN ƏYYUB

Tel: 050 379-92-93

Xüsusi müxbir:

RAMİZ CƏBRAYILOV

Əlaqə telefonu:

422-38-26

Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.

Ünvan: Bakı şəhəri, 40
S. Mehmandarov küç.

ev 25. mən. 17

Adres: Bakı 40, pos. Uл.

C. Məhəmmədərova, dom 25. kv. 17

Navnisan: Bakı 40 soqaq

S. Məhəmmədərov xanı 25. mal 17

e-mail: diplomat_gazeti@box.az
Şəhadətnamə: N FŞ 005004966

BUSB-un 2 saylı
Sabunçu rayon filialı

VÖEN 1800061582

H/h 438010000

Qəzet "Zaman" mətbəəsində hazırlanır.

Sifariş: 961

Tiraj: 2500